

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİNİN
"UNİVERSİTET QRANTI" LAYİHƏLƏRİ MÜSABİQƏSİ

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİNİN
"UNİVERSİTET QRANTI" - NİN
ƏSASNAMƏSİ

Bakı 2018

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNIVERSİTETİNİN "UNİVERSİTET QRANTI" LAYİHƏLƏRİ MÜSABİQƏSİ

I. Ümumi müddəalar

1.1. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən təsis edilmiş "UNİVERSİTET QRANTI" universitetdə aparılan innovativ (fundamental, tətbiqi və axtarış-innovasiya) xarakterli elmi-tədqiqat layihələrini və digər elmi tədbirləri (bundan sonra - layihələr) dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan, bir elmi mövzu (problem) ətrafında müvəqqəti yaradılmış universitetin yaradıcı elm kollektivlərinin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədinə xidmət edir.

1.2. Təklif edilən qaydalar müsabiqənin məqsəd, vəzifə və aparılma qaydalarını müəyyən edir.

1.3. ADNSU tərəfindən təsis edilmiş "UNİVERSİTET QRANTI" Azərbaycan Respublikasının Qrant haqqında Qanunu (17 aprel 1998-ci il №483-IQ) və digər müvafiq normativ hüquqi aktların tələblərini nəzərə almaqla qrantların verilməsi üzrə müsabiqələrin keçirilməsi qaydaları ilə tənzimlənir.

1.4. Müsabiqələr iki ildən bir aparılmaqla ADNSU-nun prioritet elmi istiqamətlərinə uyğun olaraq aşağıdakı elm sahələri üzrə təşkil edilir:

1.4.1. texnika elmləri üzrə 2 qrant;

1.4.2. kimya elmləri üzrə 2 qrant;

1.4.3. yer haqqında elmlər üzrə 2 qrant;

1.4.4. ictimai elmlər üzrə 1 qrant.

1.5. Müsabiqədə iştirak etmək üçün təqdim olunan ərizə (bundan sonra - ərizə) və digər sənədlər (formalar) tərtib edilərkən bu Qaydaların 1.4-cü bəndində qeyd olunmuş elm sahələri üzrə ADNSU tərəfindən təsdiq edilmiş elmi-tədqiqat istiqamətlərinin ümumi təsnifatına istinad olunur.

1.6. Müsabiqələr aşağıdakı istiqamətlərdə keçirilir:

1.6.1. fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrinin qrant vasitəsilə maliyyələşdirilməsi;

1.6.2. əhəmiyyətli və qısa zamanda dönüş yarada biləcək elmi-texniki nəticələr alınması məqsədilə elmin ayrıca götürülmüş sahəsinin (sahələrinin) inkişafına qrantın verilməsi (pilot layihəsi şəkilində);

1.6.3. axtarış-innovasiya yönü layihələrin qrant vasitəsilə maliyyələşdirilməsi;

1.6.4. aşağıdakı xüsusi layihələrə qrantın verilməsi yolu ilə maliyyə dəstəyinin göstərilməsi;

1.6.4.1. elmi-tədqiqatların müasir tələblərə cavab verən maddi-texniki təminatı;

1.6.4.2. universitetdə elmin inkişafına, tədrisinə və təbliğinə yönəldilmiş tədbirlərin layihə şəkilində dəstəklənməsi.

1.7. Hər bir qrant üçün ayrılan maliyyə vəsaitinin miqdarı 50.0 (əlli) min manata qədər həcmdə müəyyənləşdirilir.

1.8. ADNSU tərəfindən təsis edilmiş "UNİVERSİTET QRANTI" onun icraçı orqanı olan "Elm Mərkəzi" (bundan sonra - icraçı orqan) tərəfindən hyata keçirilir, universitetin Elmi Şurasının qərarı və rektorun əmri ilə rəsmiləşdirilir.

2. Müsabiqənin keçirilməsi prinsipləri

2.1. Bu Qaydaların 1.6-cı bəndində nəzərdə tutulmuş müsabiqələr üzrə layihələrin dəstəklənməsi və maliyyələşdirilməsi ADNSU tərəfindən universitetin əməkdaşı olan alimlərin, mütəxəssislərin

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNIVERSİTETİNİN

"UNİVERSİTET QRANTI" LAYİHƏLƏRİ MÜSABİQƏSİ

və digərlərinin elmi dərəcəsi və adından, işlədiyi qurum və tutduğu vəzifədən asılı olmayaraq şəffaflıq, bərabər şərait və elmi meyarların üstünlüyü prinsiplərinə riayət olunmaqla həyata keçirilir.

2.2. Müsabiqədə universitetin alim və mütəxəssislərinin iştirakı ilə müvəqqəti olaraq təşkil olunmuş elmi yaradıcı kollektivlər iştirak edə bilərlər. Layihədə yalnız universitetin tam ştatında və ya əmək kitabçası universitetdə olanlar iştirak edə bilərlər.

2.3. Müsabiqəyə təqdim edilən layihə həmin layihə üzrə rəhbərlə təmsil olunmalıdır. Bu və ya digər səbəbdən layihə rəhbəri universitetdə fəaliyyətini dayandırarsa, layihə kollektivinin təklifi və universitet rektorunun əmri əsasında layihə mövzusu sahəsində ixtisaslaşmış, elmi dərəcəsi və təcrübəsi olan layihə iştirakçılarından biri layihə rəhbəri təyin edilə bilər.

2.4. Layihənin maliyyələşdirilməsi layihə kollektivinin təqvim planında üzərlərinə götürdükləri öhdəlikləri (rüb ərzində) yerinə yetirmədikdə və bundan sonra işin aparılmasının məqsəduyğunsuzluğu aşkar edilərsə, icraçı orqanın təqdimatı, Elmi Şuranın qərarı və rektorun əmri ilə dayandırılır.

2.5. Rektor, prorektorlar, dekanlar, bölmə rəhbərləri və kafedra müdirləri layihə rəhbəri qismində iştirak edə bilməzlər.

2.6. Müsabiqədə bir qayda olaraq, ADNSU-nun prioritet elmi problemlərinin həllinə yönəlmiş, innovativ ideyaların reallaşdırılmasına, yeni elm sahələrinin inkişafına, eləcə də tətbiqi xarakter daşıyan və əldə edilmiş nəticələrin ölkə iqtisadiyyatına tətbiq perspektivinə malik olan və beynəlxalq səviyyədə ADNSU-nun nüfuzunu yüksəldən layihələrə üstünlük verilir.

2.7. Layihələrə baxılarkən aşağıdakılar xüsusilə qiymətləndirilir:

2.7.1. layihələrin məqsəd və vəzifələrinin aydınlığı, mövzunun aktuallığı və yeniliyi, universitetdə və ölkədə elmin prioritet istiqamətlərinə və dünya elminin müasir inkişaf tendensiyalarına uyğun olması;

2.7.2. layihənin dəqiq ifadə edilmiş və əsaslandırılmış ideyasının olması, onun orijinallıq dərəcəsi;

2.7.3. gözlənilən nəticələrin elmi əhəmiyyəti və onlardan mümkün olduğu təqdirdə, praktiki məqsədlərlə istifadə və iqtisadiyyatda tətbiq imkanları;

2.7.4. dövlətin elmi-texniki və sosial-iqtisadi inkişaf proqramlarının yerinə yetirilməsinə potensial töhvəsi;

2.7.5. ölkənin milli təhlükəsizliyi və müdafiə qüdrətinin gücləndirilməsinə yönəlmiş tədqiqatların olması;

2.7.6. ixtiranın mövcudluğu, patent alınmasının ehtimal dərəcəsi və ixtiranın istehsalatda tətbiqinin mümkünlüyü;

2.7.7. elmi-tədqiqat proqramının layihənin məqsəd və vəzifələrinə uyğunluğu, həmçinin gözlənilən nəticələrin elmi tutumu;

2.7.8. layihənin icrası üçün tələb olunan müvafiq maddi texniki bazanın mövcudluğu;

2.7.9. layihə rəhbərinin və ya icraçının (icraçıların) əvvəllər yerinə yetirilmiş qrant layihələrində iştirakı və bu layihələr çərçivəsində alınmış nəticələrin elmi praktiki əhəmiyyəti;

2.7.10. layihə rəhbərinin və ya icraçıların layihənin elmi istiqamətləri üzrə nüfuzlu jurnallarda (xüsusi halda, "Science Citation Index"ə daxil olan və "Impact Factor"lu jurnallarda), dövrü nəşrlərdə və tanınmış nəşriyyatlarda (Springer, Elsevier, Pleiades Publishing and MAIK "NAUKA/Interperiodika və başqaları) çap olunmuş elmi işlərin olması;

2.7.11. qrant layihəsi üçün tələb olunan maliyyələşdirmə məbləğinin məntiqə və reallığa uyğun olaraq ciddi surətdə əsaslandırılması;

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNIVERSİTETİNİN

"UNİVERSİTET QRANTI" LAYİHƏLƏRİ MÜSABİQƏSİ

- 2.7.12. təhsil sistemində kitab və dərsliklərin və başqa elmi-texniki nəşr materiallarının, elmin təbliği və tədrisi üzrə vasitələrin hazırlanmasında rolu;
- 2.7.13. digər qiymətləndirmə meyarları.
- 2.8. Universitetin gənc alimləri və alim qadınların icraçı və ya layihə rəhbəri qismində iştirak etdiyi layihələrə əlavə üstünlüklər verilir.
- 2.9. Müxtəlif elm sahəsinin qovşağında yerləşən layihələrin müsabiqədə iştirakına yol verilir.
- 2.10. Hər növbəti müsabiqə elanı üçün müsabiqələrin növləri, prioritet elmi istiqamətlər, elm sahələrini əhatə edən elmi istiqamətlərin ümumi təsnifatı, müsabiqələrin keçirilmə müddəti, həmçinin layihələrin maliyyələşdirilməsinin prinsipi və mexanizmləri icraçı orqan tərəfindən hazırlanmış təklifə əsasən ADNSU-nun rektoru və Elmi Şura ilə razılaşdırmaqla müəyyən edilir.
- 2.11. İcraçı orqan tərəfindən müsabiqə haqqında elan ADNSU-nun elektron və digər resurs vasitələrindən istifadə etməklə potensial iştirakçı ola biləcək maraqlı tərəflərin nəzərinə çatdırılır.
- 2.12. Bir qayda olaraq, hər bir şəxs və ya yaradıcı kollektiv keçirilən müsabiqənin bir növündə iştirak edə bilər (şəxs - icraçı və rəhbər qismində). Layihənin maliyyələşdirilməsi zamanı əməkdaş yalnız bir layihədə iştirak edə bilər.
- 2.13. Layihələrin müddəti bir qayda olaraq bir il müddətinə, müəyyən edilir.
- 2.14. İcraçı orqan tərəfindən keçirilən əvvəlki müsabiqələrdə iştirak etmiş və maliyyələşdirilmiş eyni mövzu üzrə layihələr təkrar müsabiqəyə buraxılmır.
- 2.15. İcraçı orqan ərizələrdə, bu qaydalara uyğun olaraq ərizəyə əlavə olunan sənədlər və digər müşayiətedici materiallarda onların elmi məzmunu və layihələrin texniki təsviri ilə bağlı dəyişikliklər üzrə tövsiyələrə yol vermir. Yalnız maliyyələşdirməyə qəbul edilmiş (müsabiqələrdən uğurla keçmiş) layihələr üzrə onların adının və ayrı-ayrı müddəalarının dəqiqləşdirilməsi üzrə təkliflər verilə bilər və bu təkliflər layihə rəhbəri tərəfindən layihənin icrası haqqında müqavilənin imzalanması mərhələsində nəzərə alın bilər.
- 2.16. Müsabiqənin nəticələri haqqında məlumat müsabiqə bitdikdən sonra layihə rəhbərinə icraçı orqan tərəfindən verilir. Müsabiqədən uğurla keçmiş layihələrin siyahısı ADNSU-nun internet sahifəsində yerləşdirilir və onların maliyyələşdirilməsinin həcmi və müddəti layihə rəhbərinə bildirilir.
- 2.17. Cari müsabiqədən keçməmiş, lakin yüksək bal toplamış iştirakçılara həmin layihələri təkmilləşdirməklə növbəti müsabiqələrə təqdim etmələri tövsiyə olunur. Qiymətləndirmə və ekspertlər barədə məlumatlar məxfi saxlanmaqla, layihələrə verilən rəylərin məzmununun müvafiq hissəsi ADNSU-nun internet sahifəsində yerləşdirilə bilər.

3. Ərizənin verilməsi və qeydiyyatı qaydaları

- 3.1. Ərizə (ərizənin titul vərəqi (Forma 1) bilavasitə ADNSU-nun rektoruna unvanlanmaqla icraçı orqan kimi "Elm Mərkəzi"nə təqdim edilir.
- 3.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- 3.2.1. layihə haqqında ümumi məlumat vərəqi, layihənin annotasiyası, layihənin məzmunu və əsaslandırılması, layihənin istiqaməti üzrə qısa icmalı (Forma 2) ;
- 3.2.2. layihə rəhbəri, icraçılar və yaradıcı kollektiv haqqında məlumat, layihə rəhbərinin elmi fəaliyyəti haqqında məlumat və elmi işlərinin siyahısı (Forma 3);
- 3.2.3. xərclər maddələrini dəqiq göstərməklə layihənin smeta dəyərini hesablanması (kalkulyasiyası) (Forma 4);
- 3.3. Bu qaydalara uyğun olaraq ərizəyə əlavə edilən sənədlər üzrə formalar müvafiq müsabiqə

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİNİN

"UNİVERSİTET QRANTI" LAYİHƏLƏRİ MÜSABİQƏSİ

növləri üzrə (fundamental, tətbiqi, axtarış-innovasiya xarakterli, pilot, məqsədli, xüsusi və s.) məzmununa görə fərqlənə bilər. Ərizənin və bu Qaydalara uyğun olaraq ərizəyə əlavə edilən sənədlərin formaları icraçı orqan tərəfindən təqdim edilir və ADNSU-nun rektoru tərəfindən təsdiqlənir.

3.4. Bütün layihələr Azərbaycan dilində tərtib edilməlidir. Layihə üç formatda (kağız üzərində, elektron məlumat daşıyıcılarına yazılmış şəkildə və elektron variantın elektron ünvana göndərilməsi üçün elektron fayllar şəkildə) aşağıdakı üsullarla təqdim olunur.

3.4.1. Layihə rəhbəri tərəfindən imzalanmış ərizənin, bu Qaydalara uyğun olaraq ərizəyə əlavə olunan sənədlərin və digər müşayiətedici materialların A4 formatlı ağ kağızda iki nüsxədə çap olunmuş variantı və elektron məlumatdaşıyıcılarına (CD, DVD və s.) yazılmış versiyası ilə birlikdə:

3.4.1.1. və ya "UNİVERSİTET QRANTI"nın icraçı orqanına birbaşa çatdırmaq və qeydiyyatdan keçirmək yolu ilə (elektron-poçt göndərişi zamanı mümkün itmələrdən qorunmaq üçün).

3.4.2. layihə rəhbəri tərəfindən imzalanmış ərizənin, bu qaydalara uyğun olaraq ərizəyə əlavə olunan sənədlərin və digər müşayiətedici materialların elektron variantını (Microsoft Word formatında elektron faylların) "UNİVERSİTET QRANTI"nın icraçı orqanının elektron ünvanına göndərmək yolu ilə.

3.5. Ərizənin, bu qaydalara uyğun olaraq ərizəyə əlavə olunan sənədlərin və digər müşayiətedici materialların elektron variantının kağızda olan variantına tam uyğun olmasına məsuliyyəti layihə rəhbəri daşıyır.

3.6. Ərizə təqdim edildiyi gün qeydiyyatdan keçirilir. Hər bir təqdim edilmiş ərizəyə müsabiqənin keçirilmə ilindən, ərizənin sıra nömrəsindən, elmi istiqamətlər üzrə təsnifat kodundan ibarət şifrə verilir və həmin şifrdən xidməti məqsədlər üçün istifadə olunur.

3.7. Yalnız müsabiqənin tələblərinə uyğun şəkildə, düzgün tərtib olunmuş və müəyyən edilmiş müddət (son qəbul tarixindən və saatından əvvəl) ərzində təqdim edilmiş ərizələr qeydiyyatdan keçirilir və layihələr ekspertizaya buraxılır. "UNİVERSİTET QRANTI"nın icraçı orqanına birbaşa çatdırılma halında aşkar olunan kiçik qüsurların aradan qaldırılaraq ərizənin yenidən son qəbul tarixindən və saatından əvvəl təqdim olunmasına bir dəfə şans verilir. Ən son qəbul günü və saati daxil olmuş və texniki qüsuralara görə müsabiqəyə buraxılmaq üçün qəbul olunmayan ərizələrə görə "UNİVERSİTET QRANTI"nın icraçı orqanı məsuliyyət daşıyır.

3.8. Ərizələrin fonda daxil olması və qeydiyyatı barədə məlumatlar müsabiqədə iştirak edən şəxslərə onların sorğuları əsasında (o cümlədən telefon və elektron-poçt vasitəsilə) verilə bilər.

3.9. Müsabiqəyə təqdim edilmiş materiallar geri qaytarılmır. Müsabiqədə iştirak etmək istəyən şəxslərə əsas materialların (məqalələrin və s.) və zəruri sənədlərin əslinin deyil, sürətlərinin təqdim edilməsi tövsiyə olunur.

4. Layihənin ekspertizasının ümumi qaydaları

4.1. Ekspertizanın əsas məqsədi təqdim olunmuş layihələrin elmi səviyyəsinin və onların yerinə yetirilməsi imkanlarının və potensialının, gözlənilən elmi nəticələrin və mümkün tətbiq ehtimalının qiymətləndirilməsindən, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə "UNİVERSİTET QRANTI"nın icraçı orqanı və ADNSU-nun Elmi Şurası üçün rəylərin, tövsiyələrin və arayışların hazırlanmasından ibarətdir.

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNIVERSİTETİNİN

"UNİVERSİTET QRANTI" LAYİHƏLƏRİ MÜSABİQƏSİ

4.2. Layihələrin Ekspertiza qaydaları "UNİVERSİTET QRANTI"nın icraçı orqanı tərəfindən müəyyən edilir və ADNSU-nun rektoru (Elmi Şurası) tərəfindən təsdiq edilir. Ekspertizanın həyata keçirilməsi məqsədilə "UNİVERSİTET QRANTI"nın icraçı orqanı ƏSASNAMƏSİNƏ uyğun olaraq elmin müxtəlif sahələri üzrə universitetin alimləri sırasından ekspertlər seçir və "UNİVERSİTET QRANTI"nın icraçı orqanının nəzdində müvəqqəti və (və ya) daimi ekspert qrupları yaradır.

4.3. "UNİVERSİTET QRANTI"nın icraçı orqanı cari müsabiqədə iştirak üçün təqdim olunmuş layihələrin ekspertlər (ekspertlər qrupu) tərəfindən ekspertizası üç mərhələdə həyata keçirilir.

4.4. Birinci mərhələdə müsabiqəyə təqdim olunmuş layihələrin texniki ekspertizası keçirilir. Bu mərhələdə, bir qayda olaraq ərizələrin qəbulu təşkil olunur, layihələrin tərtib olunmasının müsabiqənin şərtlərinə cavab verməsi yoxlanılır, onların qeydiyyatı və kodlaşdırılması aparılır. Eyni zamanda layihələrin ADNSU-nun müvafiq elm sahələrinin prioritet istiqamətlərinə uyğunluq dərəcəsi müəyyən olunur, elmi istiqamətlər üzrə qruplaşdırılma aparılır və növbəti mərhələyə keçməsi barədə müvafiq qeydlər olunur və iddiaçıya bu haqda məlumat verilir.

4.5. İkinci mərhələdə texniki ekspertizadan keçmiş layihələrin elmi ekspertizası işi təşkil olunur. Layihələr icraçı orqanın nəzdində rektorun əmri ilə yaradılmış Elmi-texniki Ekspertiza Şurası tərəfindən ilkin elmi ekspertizadan keçirildikdən sonra kodlaşdırılaraq ödənişli əsasla kənar rəy almaq üçün ekspertlərə göndərilir. Bu zaman ekspertlərə yalnız layihənin məzmunu və müvafiq materiallar təqdim edilərək, layihənin rəhbəri, iştirakçılar və ya layihəni təqdim etmiş qurum haqqında hər hansı məlumat verilmir. Eyni zamanda ekspertlərin adları kodlaşdırılır. Ekspertlərin (ekspert qruplarının) təyini, təşkili və say tərkibi haqqında qərar ADNSU-nun rəhbərliyinin tövsiyələri nəzərə alınmaqla "UNİVERSİTET QRANTI"nın icraçı orqanı tərəfindən qəbul edilir. Bir qayda olaraq, müsabiqəyə buraxılmış fundamental və tətbiqi xarakterli layihələr məxfiliyi təmin edilməklə ayrı-ayrılıqda azı üç ekspertə, pilot, axtarış-innovasiya yönü, məqsədli və xüsusi layihələr isə müsabiqənin növündən asılı olaraq, üçdən az və ya çox sayda ekspertə göndərilir. Layihələr ekspertlər (ekspertlər qrupu) tərəfindən ADNSU-nun təsdiq etdiyi ekspertiza qaydalarına uyğun olaraq xüsusi sistem ilə qiymətləndirilir, rəy, tövsiyələr və ümumiləşmiş arayışla birlikdə "UNİVERSİTET QRANTI"nın icraçı orqanına təqdim edilir.

4.6. Üçüncü mərhələdə ekspertlərin (ekspert qruplarının) layihələrin dəstəklənməsi və maliyyələşdirilmə həcmi barədə hazırladığı yekun rəylər, tövsiyələr və arayışlar (müsabiqədə iştirak üçün bu Qaydalara uyğun olaraq qeydiyyatdan keçirilmiş ərizələr və ərizələrə əlavə olunan sənədlərlə birgə) "UNİVERSİTET QRANTI"nın icraçı orqanı tərəfindən ƏSASNAMƏSİNƏ və bu Qaydalara uyğun olaraq layihələrin seçilməsi barədə qərarın qəbul olunması məqsədilə müzakirə edilir. Müştərək layihələrin qismən maliyyələşdirilməsi konkret layihənin şərtləri nəzərə alınmaqla həyata keçirilir.

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİNİN

"UNİVERSİTET QRANTI" LAYİHƏLƏRİ MÜSABİQƏSİ

4.7. Qrantların verilməsi haqqında qərar ADNSU tərəfindən universitetin Elmi Şurasında razılaşdırılmaqla qəbul edilir.

4.8. Layihələrin maliyyə məzmunu və ekspertlərə dair məlumatlar məxfi saxlanılır. "UNİVERSİTET QRANTI"nın icraçı orqanının işinə cəlb edilmiş əməkdaşlar, ADNSU-nun Elmi Şurasının üzvləri və ekspertlər tərəfindən məxfi saxlanılır.

4.9. Ekspertlərin və ekspert qrupu üzvlərinin əməyi ADNSU tərəfindən müəyyən edilmiş layihələrin ekspertizası qaydalarına uyğun olaraq ödənilir.

5. Layihələrin həyata keçirilməsi şərtləri

5.1. Müsabiqədən keçmiş layihələrin maliyyələşdirilməsi həmin layihələrin iddiaçılarına (fiziki şəxslər, müvəqqəti elmi yaradıcı kollektivlər və qurumlar) ADNSU tərəfindən büdcədən kənar maliyyə vəsaiti hesabına həyata keçirilir.

5.2. Müsabiqədən keçmiş layihələrin yerinə yetirilməsi və maliyyələşdirilməsi məqsədilə "UNİVERSİTET QRANTI"nın icraçı orqanı ilə layihənin rəhbəri arasında layihənin həyata keçirilməsi ilə bağlı tərəflərin qarşılıqlı məsuliyyət və vəzifələrini müəyyən edən müqavilə bağlanır.

5.3. "UNİVERSİTET QRANTI"nda müsabiqədə iştirak edən layihə iştirakçılarının 35 yaşınadək olanlarının sayı layihənin ümumi iştirakçılarının sayının 20 %-dən az olmamalıdır.

5.4. "UNİVERSİTET QRANTI" müsabiqəsində iştirak etmək üçün ayrılmış grant vəsaitinin bölgüsü aparılarkən layihənin smeta xərcləri aşağıdakı maddələri nəzərə almaqla tərtib edilsin:

- əmək haqqı xərcləri – 51%;
- kimyəvi reaktivlər, komplektləşdirici məmulatlar və avadanlıq xərcləri;
- ezamiyyət xərcləri;
- kənar təşkilatların xidmətlərinin ödəniş xərcləri (əgər varsa).

5.5. "UNİVERSİTET QRANTI"nın icraçı orqanı yerinə yetirilməkdə olan layihələr üzrə aralıq hesabatlar (rüblük və yarımillik) tələb etmək, mütəmadi olaraq və ya zərurət yarandığı hallarda layihənin texniki, elmi və maliyyə monitorinqini təşkil etmək və keçirmək hüququna malikdir.

5.6. Yerinə yetirilmiş layihələr üzrə əsas (son) hesabat layihə rəhbəri tərəfindən "UNİVERSİTET QRANTI"nın icraçı orqanına baxılmaq üçün təqdim olunur. "UNİVERSİTET QRANTI"nın icraçı orqanı layihə üzrə son hesabatı qiymətləndirmək məqsədilə ekspertlərə (ekspertlər qrupuna) göndərir və ekspert rəyləri ilə birlikdə müvafiq qərarın qəbul edilməsi üçün ADNSU-nun rəhbərliyinə təqdim edir.

5.7. "UNİVERSİTET QRANTI"nın icraçı orqanı ilə layihənin rəhbəri arasında bağlanmış müqavilədə layihənin dəyəri, hesablaşma qaydası, layihənin həyata keçirilmə müddəti, aralıq və

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNIVERSİTETİNİN

"UNİVERSİTET QRANTI" LAYİHƏLƏRİ MÜSABİQƏSİ

əsas hesabatların təqdim edilmə müddəti, maliyyə, elmi və texniki monitoring qaydaları, əsas gözlənilən nəticələr, başa çatdırılmış layihənin və onun ayrı-ayrı mərhələlərinin qəbul olunma müddəti və qaydaları və digər zəruri müddəalar nəzərdə tutulmalıdır.

5.8. Elmi-tədqiqatların müasir tələblərə cavab verən maddi-texniki təminatı (pilot və ya xüsusi proqramlar çərçivəsində) "UNİVERSİTET QRANTI"nın icraçı orqanının təqdimatına əsasən layihədə nəzərdə tutulmuş smeta xərcləri çərçivəsində ADNSU tərəfindən həyata keçirilir.

5.9. Layihənin maliyyələşdirilməsi aralıq elmi və maliyyə hesabatlarına, monitoringlərin nəticələrinə, həmçinin "UNİVERSİTET QRANTI"nın icraçı orqanının ekspertlərinin əsaslandırılmış rəy və tövsiyələri əsasında ADNSU tərəfindən vaxtından əvvəl dayandırıla bilər.

5.10. Layihənin rəhbəri və ya hər hansı bir icraçısı yaranmış vəziyyətlə əlaqədar (uzun müddətli ezamiyyət, xəstəlik və s.) layihənin yerinə yetirilməsi üzrə öz vəzifələrini icra edə bilmədikdə, "UNİVERSİTET QRANTI"nın icraçı orqanı monitoring hesabatı əsasında layihə rəhbərinin digər şəxslə (yalnız mövcud icraçılar sırasından) əvəz edilməsi, icraçının isə layihədən kənarlaşdırılması barədə qərar qəbul edə bilər.

6. Müsabiqələrin xüsusiyyətləri

6.1. Müsabiqəyə təqdim olunan, elmi tədbirlərdə iştirak üçün nəzərdə tutulmuş müsabiqələr istisna olunmaqla, bu Qaydaların 1.4-cü bəndində nəzərdə tutulmuş layihələr "UNİVERSİTET QRANTI"nın icraçı orqanı tərəfindən müəyyən olunmuş müddət ərzində (son qəbul günü və saatından əvvəl) qəbul olunur. Müsabiqələr ildə bir dəfə keçirilir. Əvvəlki müsabiqənin nəticələri və növbəti müsabiqənin başlanması barədə müvafiq məlumat bir qayda olaraq hər ilin noyabr ayının sonuna kimi elan edilir. Müsabiqənin növündən asılı olaraq nəticələr göstərilən tarixlərdən əvvəl də elan edilə bilər.

6.2. Təqdim olunan materialların forma və siyahısı konkret müsabiqəyə uyğun olaraq müəyyən edilir.

6.3. Elmi-tədqiqatların maddi-texniki bazalarının müasir səviyyədə yenilənməsini nəzərdə tutan, eyni zamanda kollektiv istifadə oluna biləcək müasir elmi avadanlıqlar mərkəzlərinin yaradılmasına yönəldilən layihələr bu Qaydalara uyğun olaraq maliyyələşdirilə bilər. Bu cür maliyyə dəstəyi eyni tədqiqat qrupuna üç ildə bir dəfə göstərilə bilər.

7. Əlavə müddəalar

7.1. Ərizənin və bu Qaydalara uyğun olaraq ərizəyə əlavə olunan sənədlərin düzgün doldurulması prosesini asanlaşdırmaq və effektivliyini artırmaq məqsədilə ərizələrin qəbulu üçün nəzərdə tutulmuş dövr ərzində "UNİVERSİTET QRANTI"nın icraçı orqanı tərəfindən məsləhət saatları və seminarları təşkil edilə bilər.

7.2. Ərizələrin və bu Qaydalara uyğun olaraq ərizəyə əlavə edilən sənədlərin formaları ADNSU-nun internet saytında yerləşdirilir.